

*Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.*

**İlham ƏLİYEV**



# ƏS GƏR

**№ 10 (551)**

**15 may  
2019-cu il**

**Qəzet 1992-ci il  
dekabrın 16-dan  
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

## Prezident İlham Əliyev Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

**Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü günüdür.**

Yaşarı dünyasından sonra xalqın yad-  
daşında qalmaq hər kəsə nəsih olmur. Xalq  
yalnız sevdiklərini yadda saxlayır və yaşa-  
dır. Heydər Əliyev misilsiz xidmətlərinə gö-  
rə hər zaman Vətəni, xalqı üçün əziz olaraq  
qalacaq. Çünki bu dahi insan xalqımız qar-  
şısındakı xidmətləri ilə hələ sağlığında iken  
tarixin yaddaşında əbədiləşmiş böyük  
azerbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər  
üçün zaman və məkən məhdudiyəti yox-  
dur. Onlar heç bir zaman və məkana sığ-  
mırlar. Bu, əsrlərin sınağından çıxan və  
öz təsdiqini tapan bir fikirdir. Zaman onu da  
sübut edir ki, dünyanın tarixi böyük  
şəxsiyyətlərin tərcümeyi-halidir. Heydər  
Əliyevin tərcümeyi-halı isə Azərbaycan  
tarixidir. Çünki onun hakimiyyətdə olduğu  
illərdə Azərbaycana bəxş etdikləri tarix  
boyunca heç bir hakimiyyət sahibi etməyib.  
O, Azərbaycan salnaməsində təkrar olun-  
maz rəhbər, qüdrətli dövlət başçısı, fədakar  
insan kimi qalıb. Çünki o, Azərbaycanı dün-  
yaya tanıdıb, dünyanı Azərbaycana gətirib.  
O, Azərbaycanı qorumaq üçün yaşayıb,  
Azərbaycanı yaşatmaq üçün qurub-yara-  
dıb. Heydər Əliyevin parlaq düşüncəsi onu  
Azərbaycan xalqının Ümummilli Liderinə,  
üstəlik dünya siyasətinin nəhənglərindən  
birinə çevirib. Odur ki, Azərbaycan xalqı bu  
böyük övladı ilə haqlı olaraq da öyünür.

Azərbaycan dövlət quruculuğu prosesini  
sürətlə keçdi. Çünki Ulu Öndər Heydər  
Əliyevin yaratdığı təməl prinsiplər düzgün



yerinə yetirilmişdi. Dahi siyasi xadimin xid-  
mətləri sayəsində dövlətçilik, azərbaycan-  
çılıq, dünyəvilik, müasirlik kimi ideyalar cə-  
miyyətin dünyagörüşü sisteminin ayrılmaz  
hissəsinə çevrildi, müasir Azərbaycanın  
mövcudluğunun və inkişafının ideya əsa-  
sını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti  
ilə Azərbaycanda demokratik cəmiyyətə

keçid mexanizmini yaratdı, müstəqil və de-  
mokratik cəmiyyət formalaşdırmaq kimi  
tarixi missiyanın öhdəsindən uğurla gəldi.  
Ulu Öndər güclü dövlət, səmərəli iqtisadi-  
yyət və azad insan amillərinə əsaslanan  
konsepsiyası ilə müstəqil Azərbaycanın  
tarixində qızıl səhifələr yazdı. Heydər  
Əliyevin quruculuq salnaməsi azərbaycan-

lıların həyatına birdəfəlik daxil oldu. Onun  
Azərbaycana rəhbərlik illəri milli intibah  
dövrü kimi əbədiləşdi.

Meydana silahsız gələn bu insan qüdrətli  
Azərbaycan Ordusu yaratdı, cəbhədə  
atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəlti, öl-  
kəməz böyük neft erasının əsasını qoy-  
du. Azərbaycanın müasir tarixində misilsiz

işlərə imza atdı. Heydər Əliyev dövrü Azər-  
baycan tarixinin, mədəniyyətinin, elminin,  
təhsilin qızıl dövrünə çevrildi. Türk dün-  
yasının bu böyük oğlu güclü dövlətçilik  
məktəbi də yaratdı. Heydər Əliyev ən mü-  
rəkkəb ziddiyyətli tarixi proseslərin gər-  
dindən bacarıqla baş çıxaran, ən çətin və-  
ziyyətlərdə belə təmkinini itirməyən və dün-  
yadakı geosiyasi dəyişiklikləri realitəsinə  
qiymətləndirib mənsub olduğu xalqın, ölkə-  
sinin çıxarlarını praqmatik ağılla və təc-  
rübəsi ilə dəqiqliklə hesablayan bir lider idi.

AZƏRTAC xəbər verir ki, xalqımızın xi-  
laskar oğlunun doğum günündə Azər-  
baycan Respublikasının Prezidenti İlham  
Əliyev, birinci xanım Mehriban Əliyeva və  
ailə üzvləri Ümummilli Liderin məzarını zi-  
yarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev Ümummilli Lider  
Heydər Əliyevin məzarı önünə əkil qoydu,  
Ulu Öndərin xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının Dövlət  
Himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə  
üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, gör-  
kəmli oftalmoloq-alim, akademik Zərifə xan-  
ım Əliyevanın xatirəsini ehtiramla anaraq  
məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və  
tanınmış həkim-alim Tamerlan Əliyevin mə-  
zarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli Lider Heydər Əliyevin məza-  
rının ziyarət olunması mərasimində Baş  
nazir Novruz Məmmədov, Milli Məclisin  
sədri Oqtay Əsədov, Prezident Administra-  
siyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər,  
komitə və şirkət rəhbərləri, Milli Məclisin  
deputatları iştirak ediblər.

## Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

**İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümünü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan faşizm üzərində tarixi Qə-  
ləbəyə mühüm töhfələr verib. Bu şanlı Qə-  
ləbədə böyük payı olan Azərbaycan xalqı  
cəbhəyə 600 mindən çox oğlu və qızını  
yola salıb. Onların təxminən yarısı döyüş  
meydanlarından geri qayıtmayıb. Müharibə  
illərində göstərdikləri igidliyə görə 130-dan  
çox Azərbaycan vətəndaşı Sovet İttifaqı  
Qəhrəmanı adına layiq görülüb, 170 min-  
dən çox əsgər və zabıtımiz müxtəlif orden  
və medallarla təltif edilib. Azərbaycanlı  
çağırışçı və könüllülərdən formalaşdırılan  
77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli  
atıcı diviziyaları Qafqazdan Berlinədək  
şanlı döyüş yolu keçib. Xalqımızın qəhrə-  
man övladları Moskva, Leningrad, Kiyev,  
Stalingrad, Simferopol, Odessa və irili-xır-  
dali digər yüzlərlə yaşayış məntəqəsi uğ-  
runda rəşadətli döyüşüblər. Qəhrəman  
azerbaycanlılar Polşa, Çexoslovakiya, Yu-  
qoslaviya və digər ölkələrin azad olunma-  
sında da yaxından iştirak ediblər. Partizan  
hərəkətində iştirak edən soydaşlarımızın  
da qəhrəmanlıq nümunələri saysız-hesab-  
sızdır. İkinci Dünya müharibəsində Qələbə-  
nin qazanılmasında Bakı nefti əvəzsiz rol  
oynayıb. 1941-1945-ci illər müharibəsi za-  
manı Sovet İttifaqının sərf etdiyi neftin  
70 faizindən çoxu, benzinin 80 faizi, motor  
yağlarının isə 90 faizi Azərbaycanın payına  
düşüb. Azərbaycan Berlinin alınması za-  
manı Almaniya səmasında uçan 7 min hər-  
bi təyyarənin yanacaq təchizatında mühüm

rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan  
çox donor qanı göndərib, döyüşən ordunun  
erzaq və isti geyimlə təchizatında fəal möv-  
qeyi ilə seçilib. Azərbaycan faşizm üzər-  
ində Qələbə naminə bütün imkanlarını mak-  
simum səfərbər edib.



Ümummilli Lider Heydər Əliyev haki-  
miyyətdə olduğu bütün dövrlərdə müharibə  
veteranlarının problemlərinə xüsusi diqqət  
yeticib, onlara hərərəfli qayğı ilə yanaşıb  
və sosial məsələlərinin həlli istiqamətində  
mühüm addımlar atıb. Məhz Ulu Öndərin  
ədələti uca tutması sayəsində İkinci Dünya  
müharibəsi iştirakçılarının mənəvi haqları  
müstəqilliyin ilk illərində özlərinə qaytarılıb  
və 1994-cü ildən başlayaraq Azərbaycanda  
9 may - Qələbə Günü qeyd olunur.

Qələbə bayramı ərəfasində Prezident  
İlham Əliyevin müharibə veteranlarına qay-  
ğının artırılması, onların sosial müdafiəsi-  
nin daha da möhkəmləndirilməsi ilə bağlı  
sərəncamlar imzalaması artıq ənənə halı

alib. Azərbaycan Prezidentinin 2019-cu il  
23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya  
müharibəsinin iştirakçlarına 1 000 manat  
məbləğində, Böyük Vətən müharibəsində  
həlak olmuş və ya sonralar vəfat etmiş  
döyüşçülərin dul arvadlarına, həmin dövrdə

arxa cəbhədə fədakar əməyinə görə orden  
və medallarla təltif edilmiş şəxslərə, döyüş  
cəbhələrinin arxa hüdudları, yaxud döyüş-  
ən donanmaların əməliyyat zonaları daxi-  
lində ordunun və donanmanın mənafeyi  
üçün tapşırıqları yerinə yetirmiş xüsusi bir-  
ləşmələrin işçilərinə, Leningrad şəhərinin  
müdafiəsinə görə müvafiq medal və döz  
nişanı ilə təltif edilmiş şəxslərə, habelə Le-  
ningrad şəhərinin mühasirəsi iştirakçlarına  
500 manat məbləğində birdəfəlik maddi  
yardım verilib. Respublikamızda müharibə  
veteranlarına dövlət qayğısının artırılması  
ilə bağlı əlavə tədbirlər haqqında Azər-  
baycan Respublikası Prezidentinin 2019-cu il  
7 may tarixli Sərəncamına əsasən isə Mü-



haribə, Əmək və Silahlı Qüvvələr Vetera-  
nları Təşkilatının maddi-texniki bazasının  
gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti  
ilə əlaqədar cari məsələlərin həlli və nə-  
zərdə tutulan tədbirlərin həyata keçirilmə-  
sinin təmin olunması üçün 2019-cu ilin döv-  
lət büdcəsində nəzərdə tutulmuş Preziden-  
tin ehtiyat fondundan Veteranlar Təşkilati-  
na 300 min manat ayrılıb. Bütün bunlar bir  
daha təsdiqləyir ki, müharibə veteranlarına  
hərərəfli qayğı və diqqət Azərbaycanda  
dövlət siyasətinin başlıca prioritetlərindən  
birdir.

İkinci Dünya müharibəsinin veteranları  
xalqımızın fəxridir. Onların müharibə illər-  
ində göstərdiyi qəhrəmanlıq bu gün də böyük  
hörmətlə xatırlanır, həlak olan soydaşları-  
mızın xatirəsi ehtiramla yad olunur. Böyük  
Qələbənin qazanılmasından 74 il keçsə də,  
İkinci Dünya müharibəsində misilsiz şücaət  
göstərmiş xalqımızın xidmətləri heç vaxt öz  
əhəmiyyətini itirmir.

Prezident, Ali Baş Komandan İlham  
Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı,  
tank qoşunları general-mayoru Həzi  
Aslanovun abidəsi önünə əkil qoydu, İkinci  
Dünya müharibəsində misilsiz qəhrəman-

lıqlar göstərən cəsur sərkərdənin xatirəsini  
ehtiramla yad etdi.

Prezident İlham Əliyev və birinci xanım  
Mehriban Əliyeva Böyük Vətən müharibəsi  
veteranları ilə xatirə şəklində qəhrəmanlıq  
veteranları ilə xatirə şəklində qəhrəmanlıq

Fəxri qarovul dəstəsi hərbi marşın sə-  
daları altında Prezident, Ali Baş Komandan  
İlham Əliyevin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və  
birinci xanım Mehriban Əliyeva İkinci Dün-  
ya müharibəsinin iştirakçısı, partizan, Hol-  
landiya Müqavimət Hərəkatının görkəmli  
nüməyəndələrindən biri, Niderlandın Azər-  
baycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun  
ailə üzvləri və Oistervijk şəhərinin  
meri Hans Janssen ilə görüşdülər.

Sonra dövlətimizin başçısı və xanımı iki  
dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Asla-  
novun ailə üzvləri, yaxın qohumları ilə gö-  
rüşdülər, Qələbə günü münasibətilə onları  
təbrik etdilər.

Mərasimdə Baş Nazir Novruz Məmmədov,  
Milli Məclisin Sədri Oqtay Əsədov,  
Prezident Administrasiyasının rəhbəri Ra-  
miz Mehdiyev və digər rəsmi şəxslər iştirak  
ediblər.

## Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş əsgərlər hərbi andı qəbul ediblər

Mayın 11-də Daxili Qoşunların sıralarına yeni qəbul edilmiş əsgərlərin andıçmə mərasimi keçirilib.

Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində təşkil olunmuş mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov və əsgər valideynləri iştirak ediblər.

Tədbir Milli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi-göstərici Hərbi Orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Hərbi hissə komandiri polkovnik Əhliman İlimzov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladı.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafeğini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə esirgəməyəcəklərinə söz veriblər.



Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanının hərbi andıçmə münasibətilə əsgərlərə ünvanladığı təbrikə qatıldı.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edildi. Bundan əlavə, təbrikdə Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir genci öz vəzifələrini məniliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Gənc əsgərlər adından çıxış edən əsgər Fərhad Abışov gənc silahdaşlarını hərbi biliklərə də-

ridən yiyələnməyə, cəsur və intizamlı olmaqla daima Vətənin müdafiəsinə hazır olmağa səsləyib.

Sonda çıxış üçün söz general-mayor T.Hüseynova verilib. O, hərbi andıçmə günü münasibətilə gənc əsgərləri təbrik edərək, hər birinin Vətənin layiqli övladları kimi yetişəcəyinə əmin olduğunu qeyd edib.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı.

Qeyd edək ki, Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədovun və Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini general-mayor İnqilab Muradovun iştirakı ilə digər iki hərbi hissədə də andıçmə mərasimləri keçirilib.

Metbuat xidməti

## "ƏSGƏR BAYRAMI" NDA DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİ İŞTİRAK EDİB

Aprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahni Teatrında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbcilərin iştirakı ilə "Əsgər bayramı" adlı tədbir keçirilib.

Milli Məclisin deputatlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Gənclər Təşkilatları Milli Şurasının, Tələbə Gənclər Təşkilatları İttifaqının



feallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Silahlı Qüvvələrimizin hərbi qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə ordu quruculuğu istiqamətində görülən tədbirlərdən danışdı. Bildirib ki, hələ ötən əsrin sonlarından Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğalı bu gün də davam edir.

Öz çıxışında məhz Azərbaycan Ordusunun inkişafını, yenilməzliyini mərasim iştirakçularına çatdıran mürəzəçi bu gün əsas diqqətin 2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun tərbiyəsinə layiqli şəkildə cavab verən, düşməni ağır məğlubiyyətə uğradaraq minlərlə hek-

tar ərazini azad edən, sözün əsl mənasında, qarşı tərəfə ağır zərər bəsləyən hərbcilərimizin üzərində cəmləşdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevincini yaşadı və bu qələbə əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu.

Mərasimdə digər çıxışlardan sonra hərbi qulluqçulara mükafatlar təqdim edildi. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mərasim konsert proqramı ilə davam etdi.

Daxili Qoşunlar Komandanının köməkçisi polkovnik Rəşad İsmayilov bu tip tədbirlərin keçirilməsinin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rolunu qeyd etdi: "Silahlı Qüvvələrin tərkibinə daxil olan bütün silahlı birləşmələrin təmsilçilərinin iştirakı ilə

keçirilən belə bir mərasimdə hərbi qulluqçuların mükafatlandırılması sözsüz ki, onların xidmətinə verilən qiymətin bariz nümunəsidir".

Sevindirici haldır ki, Daxili Qoşunların beş nəfər hərbi qulluqçusu mükafatlandırılanların sırasında olub. Onlardan baş leytenant Ülfət Məmmədov, leytenant Qurban Qayıbov, kiçik gizir Ziyəddin Omarov, baş çavuş Vüqar Nəsirov, çavuş Mübariz Qurbanzadə məhz Daxili Qoşunların təqdimatı ilə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bütün qurumların hərbi qulluqçularının iştirak etdiyi mərasimdə Daxili Qoşunların beş nəfər hərbi qulluqçusunun təltif olunması onların hər biri üçün şərəfli və qürurverici hadisədir. Bu barədə öz fikirlərini bizimlə bölüşən 99713 sayılı hissənin nümunəvi təbliğ baş leytenant Ü.Məmmədov bu gün təltif edilən hərbi qulluqçularla bir sırada dayanmasına görə öncə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanına və tədbirin təşkilatçılarna dərin minnətdarlığını bildirdi. Daxili Qoşunları hər zaman layiqincə təmsil edəcəyinə, üzərinə düşən vəzifələrin icrasına daim məsuliyyətlə yanaşacağına və öz xidmətilə komandanlıq tərəfindən ona göstərilən etimadı doğruldaqcağına söz verdi.

baş leytenant Nigar Ağayeva

## KOMANDA-QƏRARGAH TƏLİMİ KEÇİRİLİB

Aprelin 30-da Daxili Qoşunların Qərargah rəisinin 1-ci müavini general-mayor İnqilab Muradovun rəhbərliyi altında qoşunların 25031 sayılı hərbi hissəsində Baş İdarənin və Bakı qarnizonu hərbi hissələrinin komandir heyətilə "İctimai qaydanın qrup halında pozulmasının qarşısının alınması və ictimai təhlükəsizliyin təmin olunması üzrə xüsusi əməliyyatda xüsusi vasitələrin tətbiqi dəstələrinin, əsas və ehtiyat idarəetmə məntəqələrinin fəaliyyəti" mövzusunda komanda-qərargah təlimi keçirilib.



Komanda-qərargah təliminin təşkil olunub keçirilməsi üçün Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı və Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qərargah rəisi tərəfindən müvafiq sənədlər təsdiq edilmiş, aidiyyəti idarə, şöbə və xidmətlərə, həmçinin, təlimə cəlb olunan hərbi hissələrə göndərilib. Komanda-qərargah təliminin keçirilməsinə hazırlıq mərhələsində təlimin keçirilməsi üçün əməliyyat şəraiti işlənib, ilkin məlumatlar aydınlaşdırılaraq, aidiyyəti şəxslərə tapşırıqlar verilib. Təlimə cəlb edilən bölmələrin və şəxsi heyətin sayı dəqiqləşdirilib, eləcə də təlimin keçirilmə ardıcılığı müəyyən edilmişdir.

Bundan əlavə, Daxili Qoşunların Baş İdarəsinin Qərargahı tərəfindən əməliyyat şəraitinin plan-sxemi, əyani vəsaitlər, Şəxsi heyət üzrə İdarə tərəfindən əməliyyata cəlb edilən şəxsi heyətlə manevri-psixoloji hazırlıq, Maddi-texniki təminat İdarəsi tərəfindən əməliyyatın maddi-texniki təminat planları hazırlanıb.

Dörd mərhələdən ibarət olan təlim zamanı hərbi hissələrin fəaliyyətinin koordinasiyası, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, hadisələrə operativ reaksiya verilməsi, təlimin keçirildiyi dövrə müəyyən edilmiş tədbirlərin icrasına nəzarətin həyata keçirilməsi məqsədilə DQBİ-də Baş İdarəetmə Mərkəzi, hərbi hissə-

komandirləri tərəfindən əməliyyata cəlb olunan bölmələr müvafiq təlim signalı ilə döyüş hazırlığına gətirilib. Şəxsi heyətin və texnikanın hazırlıqları yoxlanılıb, əməliyyat şəraiti və tapşırıqlar şəxsi heyətə çatdırılıb.

"Xüsusi əməliyyatın təşkili və keçirilməsi" mərhələsində təlimə cəlb olunan hərbi hissələr tərəfindən xüsusi əməliyyat başlanılıb, kəskin dəyişən əməliyyat şəraitinə uyğun komandir heyəti tərəfindən qərarlar qəbul edilərək, əməliyyata cəlb olunan bölmələrin komandirlərinə müvafiq tapşırıqlar verilib.

Sonuncu - "Xüsusi əməliyyatın başa çatması və daimi yerləşmə yerinə qayıtma" mərhələsində hissə



lərdə işə idarəetmə məntəqələri fəaliyyətə başlayıb.

Həmçinin, bu təlim zamanı bir sıra tapşırıqların yerinə yetirilməsi təmin olunub. Belə ki, "Xüsusi əməliyyatın təşkiliyə hazırlıq" mərhələsində Baş İdarənin və Bakı qarnizonu hərbi hissələrinin idarəetmə orqanları tərəfindən əməliyyat şəraitinə uyğun vəzifələr dəqiqləşdirilərək, əməliyyatın hərtərəfli təminatının, idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlərin həyata keçirilməsinə diqqət yetirilib.

"Xüsusi əməliyyatın keçirilməsi üçün döyüş hazırlığına gətirmə və əməliyyat keçiriləcək rayona marşın keçirilməsi" mərhələsində işə əməliyyat şəraitinə uyğun hərbi hissələrin

komandirləri tərəfindən şəxsi heyətin, silah-sursatın və xüsusi vasitələrin, texnikanın, rabitə və digər maddi vasitələrin yoxlanılması, bölmələrin ərazilərdən çıxması və daimi yerləşmə yerinə qayıtması təşkil edilmişdir.

Təlimin bütün mərhələlərində komandir heyəti tərəfindən qəbul edilmiş qərarlar müzakirə edilərək, orta-yaxın çıxan suallar aidiyyəti vəzifəli şəxslər tərəfindən cavablandırılıb.

Sonda komanda-qərargah təliminə yekun vurulub, komandanlıqların, qərargahların və idarəetmə orqanlarının gələcəkdə peşə hazırlığının daha da yüksəldilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

baş leytenant Nigar Ağayeva

## DAXİLİ QOŞUNLARIN ALİ HƏRBİ MƏKTƏBİNDƏ XARİCİ DÖVLƏTLƏRİN HƏRBİ ATTAŞELƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Mayın 3-də Daxili Qoşunların Ali Hərbi Məktəbində Azərbaycan Respublikasında akkredite olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə görüş keçirilib. Görüşdə 11 ölkənin - Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya, Rusiya Federasiyası, Türkiyə, İran İslam Cənubi Koreya, Çexiya, Qazaxıstan, Rumıniya, Ukrayna, Bolqarıstan respublikalarının hərbi attaşeləri və digər səlahiyyətli nümayəndələri iştirak edib. Ümumilikdə, 15 nəfər xarici qonağın təmsil olunduğu görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi ilə yaxından tanışlıqdır.

Ali Hərbi Məktəbin rəisi general-mayor İqbal Məmmədov qonaqları səmimi salamlayaraq, onları Daxili Qoşunların Ali Hərbi Məktəbində qəbul etməkdən məmnunluq hissi duyduğunu bildirdi. Daxili Qoşunların beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin günü-gündən inkişaf etdiyini diqqətə çatdıran məktəb rəisi keçirilən görüşün buna bariz nümunə olduğunu söylədi.

Qeyd edilmiş ki, xüsusilə dövlət müstəqilliyi qazanıldıqdan sonra öl-



kəmdə ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların formalaşmasına, onun ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsinə, şəxsi heyətin peşəkarcılığının yüksəldilməsinə və maddi-texniki təchizatının daha da yaxşılaşdırılmasına xüsusi önəm verilir.

Görüşdə Daxili Qoşunların yaradılma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədris, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə, eləcə də Ali Hərbi Məktəbin təlim-tədris sistemini əks etdirən gənclər məzmunlu brifinq nümayiş etdirilib.

Çin Xalq Respublikasının hərbi attaşesi, heyət rəhbəri polkovnik Çjan Çjanquo səmimi və qonaqpərvər qəbulu görə heyət adından təşəkkürünü bildirdi.

Heyət rəhbəri polkovnik Ç.Çjanquo şəraf kitabını imzaladıqdan sonra xatirə şəkli çəkdirilib.

Tədbirin sonunda xarici qonaqlar Daxili Qoşunların Ali Hərbi Məktəbində tədris korpuslarına, kursant yataqxanasına baş çəkib, yaradılmış şəraitlə tanış olublar.

Beynəlxalq hərbi əməkdaşlıq şöbəsi

## ŞİMAL BÖLGƏSİNDƏ İCTİMAİ SABİTLİYİN KEŞİYİNDƏ DURAN HƏRBİ HİSSƏMİZ...



**Daxili Qoşunların 16073 sayılı hərbi hissəsində xidmətin təşkil olunub aparılması üçün hər bir şərait yaradılıb. Şəxsi heyət üzrə İdarənin məqsədli qrupunun tərkibində hərbi hissədə olarkən bir daha bunun şahidi oldum. Hərbi şəhərcikdə aparılan abadlıq və yenidənqurma işləri şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirməyə ruhlandırır.**

Hərbi hissə komandiri polkovnik Sahib Məmmədov söhbət zamanı qeyd etdi ki, şəxsi heyət bölgənin təbii şəraitinə uyğun olaraq, fəaliyyət göstərməyə və ictimai asayişin mühafizəsi üzrə hissənin qarşısına qoyulmuş istənilən tapşırığı icra etməyə hazırdır: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun xüsusi diqqət və qayğısı nəticəsində yenidən qurulan və günü-gündən abadlaşan müasir hərbi şəhərcik, eləcə də hərbi qulluqçuların mənzil-məişət və kazarma şəraiti, o cümlədən, maddi-texniki təminatı yüksək səviyyədədir. Bütün bunlar da, öz növbəsində, şəxsi heyətin məsuliyyətini artırır və onları göstərilən etimad nümünəyi xidmətləri ilə doğ-

ruiltmağa sövq edir.

Bölgələrdə olarkən hökm sürən səliqə-sahman da xüsusilə diqqətim çəkdi. Şəxsi heyətin maddi-texniki təminatı da yüksək səviyyədədir. Hərbi qulluqçuların qidalanmasına gəlincə, bu sahədə görülən işləri də müsbət cəhətdən qeyd etmək olar. Onu da qeyd edirəm ki, təmizliyi və səliqə-sahmanı ilə göz oxşayan əsgər yeməxanasında sanitariy-gigiyenik qaydalara ciddi fikir verilir. Hər gün hərbi qulluqçulara milli mətbəximizin dadlı təamları təqdim olunur. Yeməxana rəisi baş çavuş Firuz Mirzəliyev şəxsən özü yeməklərin yüksək keyfiyyətlə hazırlanmasına və şəxsi heyətin vaxtılı-vaxtında qidalanmasına nəzarət edir.

Hərbi hissənin komendant bölüyü, xüsusi təyinatlı dəstəsi, miniatür batareyası xüsusilə fərqlənən bölmələrdir.

### ÖTƏN İLİN YEKUNLARINA GÖRƏ BİRİNCİLİYİ QAZANAN XÜSUSİ TƏYİNATLI DƏSTƏ...

Qarşıya qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilməsi, silahlı cinayətkarların zərərsizləşdirilməsi və kazarma şəraiti, o cümlədən, maddi-texniki təminatı yüksək səviyyədədir. Bütün bunlar da, öz növbəsində, şəxsi heyətin məsuliyyətini artırır və onları göstərilən etimad nümünəyi xidmətləri ilə doğ-

Ötən ilin inspeksiya yoxlamasını əla qiymətlərlə başa vuran dəstənin hərbi hissənin qabaqcıllarından olmasında, fərqlənməsində dəstə komandiri mayor Anar Rizvanovun əməyi böyükdür. O, 1981-ci

hərbi hissədə xidmətini davam etdirir. 2014-cü ilin dekabr ayından dəstə komandiri vəzifələrini icra edir.

Qazandığı təcrübəni tabeliyindəki şəxsi heyətlə bölüşən dəstə



il oktyabrın 7-də Şabran rayonunda doğulub. Orta təhsilini Sumqayıt şəhərində yerləşən 37 sayılı məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 2002-2003-cü illərdə Daxili Qoşunların 17074 sayılı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ələ həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində manqa komandiri, qrup komandiri, dəstə komandirinin müavini və digər vəzifələrdə xidmət edib. 2013-cü ildən 16073 sayılı

komandiri regionun xüsusiyyətlərini, eləcə də ilin fəsilələrindən asılı olmayaraq, iqlimin çətinliklərini nəzərə almağı və buna uyğun olaraq fərdi bacarıqlarını təkmilləşdirməyi şəxsi heyətə aşılayır. Mayor A.Rizvanov bildirir ki, bunun üçün şəxsi heyətin real vəziyyətə uyğunlaşdırılması vacib məsələlərdəndir və bütün təlim məşğələləri ona uyğun olaraq planlaşdırılıb keçirilir. Məşğələlərin əsas hissəsi dağ-meşə, çöl şəraitində təşkil olunur. Hər həftə praktiki atış məşğələləri icra olunur. Bundan əlavə, şəxsi heyətin sağlamlığının qorunub saxlanmasına, fiziki hazırlığı məşğələlərinə

üstünlük verilir".

Məşğələlərin çətinlik dərəcəsinə asılı olmayaraq, müvəffəqiyyətlə icra olunması əlbəttə ki, qürurvericidir. Bütün uğurlar isə yüksək döyüş hazırlığının, cəsurluq və şəxsi iradənin sayəsində qazanılıb.

### TAPŞIRIQLARI KEYFİYYƏTLƏ YERİNƏ YETİRMƏK BACARIĞI

Hərbi hissənin miniatür batareyasının şəxsi heyəti özünün nizam-intizamı ilə seçilir, digərlərinə nümunə kimi göstərilir. Batareyanın şəxsi heyəti peşə vərdişlərinin artırılması məqsədilə mütəmadi olaraq məşğələlərə cəlb olunur. Keçirilən məşğələlərin nəticəsidir ki, batareyanın şəxsi heyəti vacib, eyni zamanda məsuliyyətli tapşırıqları keyfiyyətlə yerinə yetirmək bacarığına malikdir. Bu işdə təcrübəli komandir baş leytenant Fəhəd İbadovun zəhməti danılmazdır.

Baş leytenant F.İbadov məlumat verdi ki, batareyanın vəzifələri düşmənin nüvə və kimyəvi basqın

hər bir hərbi qulluqçudan böyük məsuliyyət tələb edir: "Məsələn, düşmənin qüvvəsini görmədən vurmaq tapşırığını yerinə yetirərkən riyazi hesablamalar əsas götürülür. Lakin məlumatlar dəqiq və düzgün çatdırılmalıdır".

Batareya komandiri fikirlərini davam etdirərək söylədi ki, ilkin yoxlama atışından sonra kəşfiyyət tapır optik termal kamera vasitəsilə mərmirin düşdüyü yeri, eləcə də sapma məsafəsini müəyyənləşdirir. Xüsusi cihaz vasitəsilə koordinatlar dəqiqləşdirilir və yəni atış tapırıqlarına ötürülür. Batareyanın baş zabitanın "Atış" komandasından dərhal sonra yayılım atışları tam dəqiqliklə həyata keçirilir və düşmən mövqelərinə sarsıdıcı zərbələr endirilir.

Göründüyü kimi, batareyanın şəxsi heyətilə keçirilən bütün məşğələlər hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eyni zamanda, məsuliyyətli tapşırıqları keyfiyyətlə yerinə yetirmək vərdişlərinin aşılanmasına xidmət edir.



vasitələrini, artilleriyasını, tanklarını, həmçinin, xüsusi əməliyyatların keçirilməsi zamanı silahlı cinayətkarların atış vasitələrini, istehkam qurğularını dağıtmaq, işıqverməni uzaqdan təmin etmək, eləcə də hədəfdə olan canlı qüvvəni tələfata uğratmaqdan ibarətdir.

Batareya komandiri söylədi ki, qarşıya qoyulmuş döyüş tapşırığı

Baş çavuş İsmət Babayev, çavuş Şəhriyar Mikayılov, əsgərlər İlham Əmirquliyev və Hüseynali Mikayılov batareyanın nümunəvi xidmətilə seçilən fəal hərbi qulluqçularndır.

(davamı gələn sayımızda)

**baş leytenant  
Xədicə Hacızadə**

## QABAQCIL TİBB MÜƏSSİSƏSİ...

"Daxili Qoşunların 12576 sayılı hərbi hissəsi-hərbi qospital bu gün Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının diqqət və qayğısı nəticəsində günü-gündən müasirləşən və müalicə-profilaktik tədbirlərin daha effektiv həyata keçirilməsi üçün zəruri olan tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsinə çevrilib. Bu gün hərbi qospitalın inkişafı, həkim və orta tibb heyəti kadrları ilə tam komplektləşdirilməsi, maddi bazanın genişləndirilməsi, tibbi maarifləndirmə işinin təşkili, fəaliyyət üzrə müvafiq normativ sənədlərin hazırlanması istiqamətində nəzərəcarpacaq addımlar atılır".

Hərbi qospitalın əraizisi gəzərkən və şöbələrə tanışlıq zamanı hərbi qospitalın rəisi tibb xidməti polkovniki Şəmsəddin Heydərovun söylədiyi bu fikirlərin bir daha şahidi oldum. Bu gün hərbi qospitalın həyatında yeni mərhələ başlayıb desək, yəqin ki, yanılmırıq.

Müasir dövrdə Daxili Qoşunların hərbi qospitalı müxtəlif xəstəliklərin müalicəsində zəngin təcrübə toplamış tibb müəssisəsi hesab olunur. Burada ayrı-ayrı vaxtlarda mürəkkəb cərrahiyyə əməliyyatları da aparılıb. Hərbi hissənin tibb personalı neinki Daxili Qoşunların hərbi qulluqçularının, həmçinin, onların ailə üzvlərinin, eləcə də qoşunların veteranlarının səhhətini keşiyində durur.

Bundan başqa, qospitalda həkim və orta tibb personalının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində müəyyən işlər görülüb. Ötən illər ərzində həkimlər Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında (hazırda Tibb



Elmləri Universiteti), Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda (Milli Oftalmologiya Mərkəzi), respublikamızın digər tibb müəssisələrində ixtisasartırma kurslarına göndəriləblər. Həmçinin, tibb bacılarının Bakı şəhəri 2 sayılı Tibb Kollecinə və digər tibb ocaqlarında müvafiq tədris kursları keçmələri də təmin edilib.

Hazırda qospitalın tərkibində Terapiya, Cərrahiyyə, Dəri-zöhrəvi, Əməliyyat və qanqöçürmə, Reanimasiya, Funksional diaqnostika, Uro-nefrologiya, İnfeksiya, Ruhşəxəstəlikləri, Reabilitasiya və Qəbul şöbələri mövcuddur.

Psixonevrologiya şöbəsi də savadlı tibb personalı ilə hərbi qospitalın seçilən şöbələrindəndir. Şöbə rəisi tibb xidməti kapitanı Nərmən Muxtarova, ordinator-psixiatr tibb xidməti baş leytenantı Cavid Sahibli, ordinator-nevropatoloq tibb xidməti baş leytenantı Şükufə Məmmədova, baş tibb qardaşı baş gizir İlkin Rzayev, eləcə də tibb qardaşları gizir Eldəniz Xudiyev, gizir Ziya Cəbiyev, baş çavuş Xalid Məcidov, kiçik çavuş Cənopolad Həsəni, mülki həkimlər - nevropatoloq Ləman



Ağakışiyeva, psixiatr Fəxrəddin İbrahimov, nevropatoloq İlqar Ağamaliyev bacarıqlı mütəxəssislərdir.

Şöbə rəisi tibb xidməti kapitanı N.Muxtarova bildirdi ki, şöbənin tibbi personalı öz işini "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tibbi təminatı qaydaları haqqında" Təlimata əsasən qurur: "Şöbə fəaliyyətini hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq təşkil edir.

Belə ki, hər səhər şöbədə iclas keçirilir və xəstələrin ümumi vəziyyətləri müzakirə olunur. Daha sonra aidiyyəti üzrə tapşırıqlar və təlimatlar verilir".

Tibb xidməti kapitanı N.Muxtarova söylədi ki, şöbəyə həm psixi problemləri olanlar, həm də nevroloji xəstələr qəbul olunurlar. Psixi problemləri olan xəstələr qəbul olunduqdan sonra ilk olaraq müayinə olunur və davranışları aktlaşdırılır. Şöbənin psixiatri tərəfindən ətraflı müayinəsi aparılır, əgər xəstənin ümumi vəziyyəti ağırdırsa, qos-



narsa, təkrar müayinə aparıldıqdan sonra xəstə 1 sayılı Psixiatrik Xəstəxanaya göndərilir. Əgər xəstənin vəziyyəti stabil olarsa, şikayətinə müvafiq olaraq müalicəsi aparılır. Bundan əlavə, xəstələrin rentgen, ultra səs müayinəsi aparılır, terapevt tərəfindən yoxlanılır.

Şöbə rəisi onu da əlavə etdi ki, müalicənin ümumi müddəti xəstənin vəziyyətindən və psixiatri rəyindən asılı olaraq dəyişə bilər. Xəstənin vəziyyəti normallaşarsa və hərəkətlərində adekvatlıq hiss olun-

zəruri tədbirləri yüksək peşəkarlıqla həyata keçirdiyini sözlərinə əlavə etdi.

O, şöbənin tibb personalının şəxsi heyətin sağlamlıq durumunun qorunub saxlanılması üçün bütün

**baş leytenant  
Xədicə Hacızadə**

## NÜMUNƏVİ XİDMƏT

## XÜSUSİ TƏYİNATLILARIN SIRASINDA OLMAQ ŞƏRƏFDİR

Daxili Qoşunların xüsusi təyinatlı dəstələrinin müəyyən edilmiş tapşırıqların yerinə yetirilməsində rolu danılmazdır. Onların yüksək döyüş hazırlığı və əzmkarlığı təqdirəlayiqdir. Xüsusi təyinatlıların sırasında layiqincə xidmət edən hərbi qulluqçular çoxdur. Onlardan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Rasim Əşrəfovdur.



rücüsü kimi xidmət edib. 2016-cı ildən isə 16075 sayılı hərbi hissədə xüsusi təyinatlı dəstənin yarımqrupunda sürücü vəzifəsindədir. Hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur. Hərbi bilik və bacarıqlarını artırmaq üçün daim öz üzərində çalışan və xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirən baş əsgər R.Əşrəfov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

və III dərəcəli "Qüsuruz xidmətə görə" medalı ilə təltif olunub. Nizam-intizamı və təlimlərdə çalışqanlıığı ilə fərqlənən hərbi qulluqçu digər mükafatlara da layiq görüldü.

Baş əsgər R.Əşrəfov sürücüsü olduğu ZTR-in sazlığını hər gün yoxladığını, onun saz vəziyyətdə olmasını daimi olaraq nəzərdə saxladığını, xırda nasazlıqlar aşkar olunduqda dərhal onları aradan qaldırılması üçün tədbirlər gördüyünü qeyd edir və qarşıya qoyula biləcək tapşırıqların keyfiyyətli icrasına hər zaman hazır olduğunu deyir.

Texnikanın xüsusiyyətlərinə yaxşı bələddir. ZTR-in hissələrinin iş prinsiplərini və normativlərə uyğun olaraq aşınma müddətini, təhlükəsizlik qaydalarını, eləcə də yol-nəqliyyat təhlükəsizliyi qaydalarını bilir və onlara tam olaraq riayət edir. Praktiki təlimlər və fəaliyyətlərdə sürücü məharətinin vacibliyini düzgün dərk edir. Daim hərbi və ixtisas biliklərini artırmağa saygı göstərir.

Onun hərbi kimi ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad olmasıdır. 10 yaşlı oğlu Rəsul da gələcəkdə hərbi görmək istəyir.

gizir Ariz Aslanov

## idman

## YARIŞIN BİRİNCİSİ OLAN YIĞMA KOMANDAMIZ...

Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, aprelin 11-dən 13-dək daxili işlər orqan və hissələri arasında şəxsi və komanda birinciliyi uğrunda cüdo üzrə yarış keçirilib.

Daxili Qoşunların yığma komandası 11 idmançı ilə Daxili Qoşunların Baş İdarəsində Əməliyyat və döyüş hazırlığı şöbəsində fiziki hazırlıq və idman rəisi mayor Mehman Nəsimovun rəhbərliyi altında bu yarışda təmsil olunub. Yarışda şəxsi birincilikdə Daxili Qoşunların İdman komandasında baş məşqçi-baş müəllim mayor Emil

Hüseynov +100 kq, 99713 sayılı hərbi hissənin hərbi qulluqçusu MAXE çavuş Əli Bayramov 81 kq, Ali Hərbi Məktəbin hərbi qulluqçusu kursant Rizvan Sultanov 60 kq çəki dərəcəsində 1-ci yeri, 99713 sayılı hərbi hissənin hərbi qulluqçuları - kapitan Seymur Rzayev 100 kq, MAXE çavuş Çingiz Cəfərov 81 kq çəki dərəcəsində 2-ci yeri, MAXE çavuş Qismət Əliabbasov isə 73 kq çəki dərəcəsində 3-cü yeri tutublar.

Ümumilikdə, toplanan xal hesabına görə Daxili Qoşunların yığma komandası komanda birinciliyində I yeri qazanıb.



## SİLAHSIZ ÖZÜNÜMÜDAFİƏ ÜZRƏ YARIŞ KEÇİRİLİB

Aprelin 13-dən 14-nə kimi 99713 sayılı hərbi hissədə Daxili Qoşunların birinciliyi uğrunda silahsız özünümüdafə üzrə yarış təşkil olunub. Yarışda Ali Hərbi Məktəbdən, 99713, 67987, 16075, 16076 və 25031 sayılı hərbi hissələrdən 6 komanda olmaqla 42 nəfər hərbi qulluqçu iştirak edib. Yarışın təşkil və keçirilməsi üçün Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının müvafiq əmrinə əsasən, hakimlər kollegiyası yaradılıb. Əmrə əsasən, Daxili Qoşunların Baş İdarəsinin Qərgahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi-Qərgah rəisinin müavini VİE polkovnik Vurğun Abbasov yarışın baş hakimi, Daxili Qoşunların Baş İdarəsinin Qərgahında Əməliyyat və döyüş hazırlığı şöbəsində fiziki hazırlıq və idman rəisi mayor Mehman Nəsimov katib, 67987 sayılı hərbi hissənin qərgahında fiziki hazırlıq və idman rəisi mayor Taleh Ağayev isə döşək üzrə hakim təyin olunub.

Şəxsi birincilik uğrunda yarışın nəticələri aşağıdakı kimi olub:

## 65 kq çəki dərəcəsində

I yer - MAXE çavuş Kamal Məmmədli (16075 sayılı hərbi hissə);  
II yer - MAXE kiçik çavuş Royal Abbaslı (99713 sayılı hərbi hissə);  
III yer - MAXE əsgər Musa Abdullayev (67987 sayılı hərbi hissə).

## 70 kq çəki dərəcəsində

I yer - baş leytenant Natiq Allayarov (67987 sayılı hərbi hissə);  
II yer - MAXE çavuş Səid Məmmədov (16075 sayılı hərbi hissə);  
III yer - kursant Orxan Cəfərov (Ali Hərbi Məktəb).

## 75 kq çəki dərəcəsində

I yer - MAXE çavuş Ramin Orucov (99713 sayılı hərbi hissə);  
II yer - baş gizir Elçin Güləliyev (16075 sayılı hərbi hissə);  
III yer - kursant Elşən Atayev (Ali Hərbi Məktəb).

## 90 kq çəki dərəcəsində

I yer - MAXE əsgər Müşviq Hüseynov (16075 sayılı hərbi hissə);  
II yer - MAXE çavuş İsrail Musasoğlu (99713 sayılı hərbi hissə);  
III yer - kursant Səbuhi Tağıyev (Ali Hərbi Məktəb).



## 65 kq çəki dərəcəsində

I yer - MAXE çavuş Kamal Məmmədli (16075 sayılı hərbi hissə);  
II yer - MAXE kiçik çavuş Royal Abbaslı (99713 sayılı hərbi hissə);  
III yer - MAXE əsgər Musa Abdullayev (67987 sayılı hərbi hissə).

## 70 kq çəki dərəcəsində

I yer - baş leytenant Natiq Allayarov (67987 sayılı hərbi hissə);  
II yer - MAXE çavuş Səid Məmmədov (16075 sayılı hərbi hissə);  
III yer - kursant Orxan Cəfərov (Ali Hərbi Məktəb).

## 80 kq çəki dərəcəsində

I yer - MAXE çavuş Nurlan Balakışiyev (99713 sayılı hərbi hissə);  
II yer - MAXE çavuş Təbriz Məmmədov (16075 sayılı hərbi hissə);  
III yer - kursant Rahim Muradov (Ali Hərbi Məktəb).

## 85 kq çəki dərəcəsində

I yer - MAXE baş çavuş Elşən Novruzov (16075 sayılı hərbi hissə);  
II yer - MAXE çavuş Ülvi Müslümsadə (99713 sayılı hərbi hissə);  
III yer - kursant Sədi Xəlilov (Ali Hərbi Məktəb).

## +90 kq çəki dərəcəsində

I yer - mayor Taleh Ağayev (67987 sayılı hərbi hissə);  
II yer - baş leytenant Elvin Babayev (16076 sayılı hərbi hissə);  
III yer - MAXE çavuş Rafiq Təhməzov (67987 sayılı hərbi hissə).

Komanda üzrə nəticələrə gəldikdə isə 16075 sayılı hərbi hissə 30 xalla 1-ci yeri qazanıb. 99713 sayılı hərbi hissə 23, 67987 sayılı hərbi hissə 16 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Mətbuat xidməti

## KOMENDANT BÖLÜYÜNÜN AYIQ-SAYIQ HƏRBİ QULLUQÇUSU



25032 sayılı hərbi hissənin intizamlı, savadlı hərbi qulluqçularından biri olan baş əsgər Şahin Məmmədov üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirir. O, 1997-ci il aprelin 13-də Balakan rayonunun Qabaqçöl kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən idmanın futbol növünə xüsusi maraq göstərmişdir. Dediynə görə, ən çox sevdiyi məşğuliyyəti də futboldur. Hətta bir müddət özünü məşhur futbolçulardan biri kimi görməyi də arzulayıb.

2014-cü ildə böyüyüb boya-başa çatdığı kənddə orta məktəbi uğurla bitirən Şahin elə həmin ildə Azərbaycan Texnologiya Universitetinin kompyuter mühəndisliyi fakültəsinə qəbul olunub. 2018-ci ildə universiteti başa vuran gənc Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakan Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hazırda Daxili Qoşunların 25032 sayılı hərbi hissəsinin komendant bölüyündə baş atıcı vəzifəsindədir.

O, hərbi hissə komandanlığı tərəfindən

dən qarşısına qoyulan tapşırıqların icrasında ayıq-sayıq və əzmkarlıq nümayiş etdirir. Qarovul xidmətinə cəlb olunan baş əsgər Ş.Məmmədov həm hərbi xidmətə yeni gələn, həm də onunla bərabər xidmət edən yoldaşlarına nümunə olmağı bacarıb. Komendant bölüyündə xidmətin çətin, lakin şərəfli olduğunu dərk edən hərbi qulluqçu Vətəninə xidmət etməkdən qürurlandığını bildirir. Çətinliklərin öhdəsindən gəlməyi bacaran intizamlı hərbi qulluqçu hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur.

Qarovulun fəali kimi fəaliyyət göstərən baş əsgər Ş.Məmmədov xidmətə yeni qəbul olunan əsgərlərin öyrədilməsində, vəzifələrinin icrasında, onların xidmətə uyğunlaşmalarında yaxından köməklik göstərir. Məhz bu xüsusiyyətlərinə görə fərqlənən, təşəbbüskarlıq nümayiş etdirən hərbi qulluqçumuz dəfələrlə mükafatlandırılıb.

25032 sayılı hərbi hissənin ştatdankənər müxbir postu

## SON MƏNZİLƏ...

Daxili Qoşunların Veteranlar Şurasının üzvü, ehtiyatda olan zabit, pedaqoq Nəsimov Vəqif Məmməd oğlu faciəvi avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bu qəfil xəbər onu yaxından tanıyanları, həmkarlarını və veteran yoldaşlarını çox sarsıtıdı.

V.Nəsimov maraqlı və çətin sınaqlardan keçən ömür yaşayıb. O, 10 iyun 1951-ci ildə Gəncə şəhərində doğulub. 1973-cü ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1984-cü ildə isə Gəncə Pedaqoji İnstitutunun məzunu olub. İşlədiyi bütün sahələrdə milli təsərrüfatlıq və vətəndaş prinsipliliyi və vətənpərvərlik mövqeyi ilə seçilib.

Respublikamız üçün ağır bir dövrdə V.Nəsimov könüllü olaraq ordu sıralarına qatılıb. 1992-ci ilin oktyabr ayından etibarən isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tərkibində hərbi xidmətini davam etdirib. Ön cəbhədə döyüş sınaqlarından keçib, kontuziya alıb, ona əllilik dərəcəsi verilib. 17072 və 25032 sayılı hərbi hissələrdə zabit olaraq məsul vəzifələrə təyin olunub. Təbiyyəti zabit kimi şəxsi həyatın təlim-tərbiyəsində öz əməyini əsirgəməyib. Xidmət etdiyi hərbi kollektivlərdə şəxsi həyatın hörmətini qazanıb.

Ehtiyata buraxıldıqdan sonra V.Nəsimov pedaqoji fəaliyyətlə məşğul olub. Gənclərə milli-mənəvi dəyərlərimizin aşılmasına, onların maariflənməsinə çalışıb. Həmçinin, respublika veteran hərəkatının fəallırlarından biri idi. Daxili Qoşun-



ların Veteranlar Şurasının üzvü seçilərək veteranların təşkilatlanmasına, onların birliyinin möhkəmləndirilməsinə, hərbi qulluqçularımızın vətənpərvərlik təbiyyəsinin yüksəldilməsinə öz layiqli töhfəsini verib. Pedaqoq həmkarlarına və veteran silahdaşlarına həmişə ehtiramla yanaşıb.

O, ailəsinə bağlı qayğıkeş ata və baba idi. Nəsimovlar ailəsində iki oğul və bir qız övladı dünyaya göz açıb. Cəmiyyət üçün layiqli övladlar yetişdirib. İki övladı hərbiçilər kimi bu gün onun yolunu davam etdirir. Digər övladı da çalışdığı sahədə ordu quruculuğuna töhfə verir.

Veteran silahdaşımız Tərtər rayonunun Təzəkənd kəndində, ata yurdunda torpağa tapşırılıb, onun xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Yalçın Abbasov

## Allah rəhmət eləsin

Daxili Qoşunların Komandanlığı mayor Vüqar Abbasova anasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Daxili Qoşunların Veteranlar Şurası e.o. polkovnik-leytenant Sabir Şirinova anasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Daxili Qoşunların Veteranlar Şurası e.o. mayor Vəqif Nəsimovun vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

17071 sayılı hərbi hissənin komandanlığı mayor Elman Əliyevə anasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

25032 sayılı hərbi hissənin komandanlığı baş leytenant Qiyas Hüseynə atasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

17074 sayılı hərbi hissənin komandanlığı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şixəli Məmmədova atasının vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

## TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

## REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000